

Tarix kitabsız yaşamır

Bütün dövrlərdə Azərbaycanın tərkib hissəsi olmuş Zəngəzur mahalının tarixi çox qədimdir. Zəngəzur qədim insan məskənlərindən sayılır. Bu qədim yaşayış məskəninin tarixi bizim eradan əvvələ gedib çıxır. Bu barədə Azərbaycana səfər etmiş səyyahlar və ərəb tarixçiləri də məlumat vermişlər.

Zəngəzur və onun ayrı-ayrı bölgələri haqqında bu günde qədər xeyli dəyərli tədqiqatlar aparılmış və qiymətli monoqrafiyalar yazılmışdır. Ancaq Zəngəzur torpaqları Azərbaycanın digər əraziləri kimi tarixin müxtəlif dönenmlərində zorla İran və Rusiya dövlətlərinin tərkibinə daxil edildiyindən vaxtilə tətbiq olunmuş idarəetmə ilə bağlı aparılmış rəsmi dövlət sənədləri neinkin adıçəkilən dövlətlərin, hətta həmişə türklərle düşmən münasibətdə olan erməni arxivlərində məqsədli şəkildə məxfi qrif altında saxlanılır. Bütün bunlara baxmayaraq, ortada olan tarixi fakt və sübutlar Zəngəzurun Azərbaycan türklərinin qədim yaşayış məskəni olduğunu birmənalı şəkildə təsdiqləyir. Belə gerçək tarixi faktları özündə cəmləyən ən önemli mənbələrdən biri də araşdırmaçı jurnalist, fəlsəfə doktoru Nazir Əhmədinin araya-ərsəyə getirdiyi Zəngəzurun kameral təsvirini özündə eks elətdirən ikicildlikdir. Düzdür, müəllif bu kitabları ikicildlik adlandırmayıb və birinci kitabı "Zəngəzur mahalının kameral təsviri", ikincini "Zəngəzur qəzasının kameral təsviri" adı altında nəşr etdirib. Aydınlıq namine qeyd edək ki, kameral təsvir ekspedisiya əsasında və yaxud belli məkandan əyani formada toplanmış materiallardır. Adıçəkilən bölgədə rəsmi dövlət idarəetməsini həyata keçirən Rusiya hökuməti siyasi-iqtisadi funksiyasını tənzimləmek, xüsusilə, vergi toplanmasında vacib mexanizmlərdən sayılan siyahıyalınmanı kameral təsvirlə-yerlərdə əyani formada reallaşdırılmışdır.

Zəngəzur qəzasının kameral təsvirini eks etdirən ikicildlik adıçəkilən qəzanın XIX əsrin iki müxtəlif dövrünü – 1832-1833 və 1874-cü illərini əhatə edir. Müəllif "Zəngəzur qəzasının kameral təsviri" kitabına kifayət qədər əhatəli giriş yazmış, bir çox vacib məsələlərə geniş şəhərlər vermiş, oxucuların ilk dəfə tanış olduqları bəzi tarixi faktlara aydınlıq getirmişdir. Kitabda Zəngəzur qəzasının tarixi, onun coğrafi mövqeyi, əhalinin etnik tərkibi, ayrı-ayrı kəndlərdə səhəbtgədən dövrələrdə yaşaması əhalinin sayı və s. barədə məlumat verilir.

Zəngəzurun bütün ərazisi 1921-ci ilə qədər Azərbaycanın tərkibində olmuşdur. 1921-ci ildə Çar Rusyasının varisi olan SSRİ hökuməti Zəngəzurun böyük bir hissəsini, daha doğrusu, altmış faizini həmişə ələltində saxladıqları haylara verib. 1917-ci ildə Rusiya imperiyasında inqilabi hərəkat başlayanda (əslində, I Pyotrun dövründə üzü bəri) haylar ruslara yalmanaraq, nəyin hesabına olursa-olsun özlərinə dövlət qurmaq istəyirdilər. Qafqazda möhkəmlənməyin yalnız ermənilərin sayesində mümkün olacağını yaxşı bilən Rusiya imperiyası da ermənilərə hər cür dəstək verirdi. Repressiv dövlət idarəetmə üsuluna malik olan sovet hakimiyyətinin bütün dövrlərində də haylar öz mərzələrindən el çəkmədi, daim Azərbaycana qarşı torpaq iddiaları irəli sürdürlər. Onu da tarixi dəllələr birmənalı olaraq təsdiqləyir ki, Azərbaycanın dildər guşələrindən olan Zəngəzur və Qarabağ erməniləri onların havadarları məqsədli olaraq müxtəlif yerlərdən zorla getirilən yerləşdirilərlər.

İran və Rusiya imperiyaları Zəngəzur və Qarabağ torpaqları onların tərkibinde olduğu vaxtlarda həmin əraziləre gətirib pərcimlədikləri erməni əhalisinə xüsusi imtiyazlar vermişlər.

Aborigen əhalidən fərqli olaraq, bölgə İran və Rusyanın idarəetməsi altında olduğu dövrlərdə ermənilər bir çox vergilərdən azad olunmuşlar.

Zəngəzurda məskunlaşmış erməni əhalisi bütün zamanlarda bölgənin aborigen sakınları olan Azərbaycan türklərindən (səhəbtgədən dövrün tarixi mənbələrində tatar və ya müsəlmanlar yazılırdı) həmişə qat-qat az olmuşlar.

Regionda azlıq təşkil edən ermənilərin

sayını artırmaq üçün idarəetmə aparıcı müxtəlif inzibati-siyasi və sosial riçaqlardan istifadə edirdi. Geosiyasını zor gücünə həyata keçirən qüvvələr bu mənfur məqsədlərinə nail olmaq üçün hər vasitəyə əl atırdılar. Ancaq bunu təbii əhali artımı, demoqrafik prinsiplər yox, qonşu dövlətlərdə yaşayan ermənilərin bölgəyə köçürülməsi ilə həyata keçirirdilər.

Hay qövmünün indi Ermənistən kimi tanınan əraziye daha çox İranda köçürüldüyü bir çox erməni və rus tarixçiləri də etiraf ediblər. Erməni tarixçisi V.Parsamyan Təbriz, Maku, Xoy, Səlmas, Urmia, Ərdəbil və Marağa əyalətlərindən 1828-ci ilin yanında 50 min erməninin indiki Ermənistana köçürüldüyü yazılmışdır. Bu faktı digər erməni və rus tarixçiləri də təsdiqləmişlər.

Regionun demoqrafik vəziyyətini araşdırın rus tədqiqatçısı N.Şavrov yazır: "Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyonu yerli deyildir və onlar bu vilayətə bizim tərəfimizdən köçürülmüşdür". Onlarla başqa tarixi mənbələr də sübut edir ki, ermənilərin ən son məskunlaşlığı ərazi Zəngəzur torpaqları olmuşdur. Bütün əsullarla bölgədə ermənilərin sayı artırılsa da, yenə də dominantlıq türklərdə olmuşdur.

Zəngəzur qəzasında 1874-cü ildə aparılmış kameral təsvirin ortaya qoymuğu rəsmi statistikaya görə bölgədə 43.851 nəfər Azərbaycan türkü, 39.054 nəfər erməni yaşamışdır. Nazir Əhmədi rus tarixçisi S.P.Zelinskiyin həmin dövə aid demoqrafik vəziyyəti özündə eks etdirən məlumatlarını xüsusi cədvələ vermişdir.

Bu statistikaya görə 1874-cü ildə Zəngəzur mahalında müsəlmanlar (Türklər) ailə hesabı ilə 63,36 faiz, adambaşına görə isə 55,31 faiz olmaqla üstünlük təşkil edirdilər. Ermənilərdə isə bu göstərici belə olmuşdur: 36,04 və 44,06 faiz.

Rusiya regionda təsir gücünə artırmaq və ermənilərə dəstək məqsədilə vaxtilə Azərbaycan ərazisinə sürgün etdiyi xristian inancı əhali qrupunu da məcburən Zəngəzurda məskunlaşdırılmışdır.

"Zəngəzur qəzasının kameral təsviri" kitabında bildirilir ki, Rusiya imperiyası 1877-ci ildə vaxtilə Şuşa qəzasının Bolluca kəndində



yerləşdirildiyi molokanları məqsədli şəkildə Zəngəzura köçürmüştür. 18 molokan ailəsi Zəngəzurun Qalyur, 62 molokan ailəsi isə Bazarçay kəndində məskunlaşdırılmışdır. Tarixi mənbələrə istinad edən Nazir Əhmədi molokanların Zəngəzurda yaşadıqları dövrə öz vicdanları ilə könüllü olaraq atdıqları bir addıma xüsusi dəyər vermiş, onların icma olaraq insan və insanlıq namine həyata keçirdikləri əməli yüksək qiymətləndirmişdir.

Müəllifin rus tarixçisi S.P.Zelinskiyə istinadən yazdığı tarixi faktın oxucuların diqqətini cəlb edəcəyinə əmin olduğunu da həmin diqqətəlayiq faktı episodik şəkildə olsa da bu məqamda qeyd etmək istərdim. Zəngəzurda məskunlaşan molokanlar bolşeviklər bölgəyə gələndə bir icma kimi könül-lü olaraq silahlı dəstələr yaradıb bolşeviklərle birlikdə Azərbaycan türkləri sündükdən keçirən Nijde Qaraginə qarşı vuruşmuşlar.

Sovetləşmənin ilk illərində Zəngəzuru ermənilərə verən bolşeviklər bölgədə rayonlaşdırmağa başladı. 1920-ci illərdə Azərbaycan türklərinin əsrlərlə yaşadıqları ərazilərdə Qafan, Gorus və Sisyan, 1929-cu ildə isə Zəngilan və Ordubad torpaqlarının hesabına Meğri (Miğri) rayonlarını yaratırdılar.

İllerle Zəngəzura sahiblənmək istəyən məkrili və hiyləgər ermənilər öz mənfur məqsədlərinə yalnız Mixail Qorbaçovun dönməmində–1988-ci ildə tam nail oldular. Min illərlə Zəngəzurda məskunlaşmış Azərbaycan türklərini doğma yurdlarından didərgin saldılar.

Mötəber tarixi mənbə və rəsmi arxiv sənədlərinə istinadən yazılmış "Zəngəzur qəzasının kameral təsviri" kitabı özündə bir çox qiymətli tarixi fakt və sübutları cəmləyir. Kitab toponimlərin-illərlə bölgədə mövcud olmuş türk kəndlərinin adlarının və regionda yaşamış nəsillərin şəcəresinin öyrənilməsi və bərpası üçün olduqca dəyərli bir tarixi mənbədir.

Kitabda verilmiş bir neçə qiymətli tarixi faktı da diqqətə çatdırmağı vacib sayıram. Kitabda əslən Zəngəzur qəzasından olan Azərbaycanın məşhur şəxsiyyətlərinin nəsil şəcəresi haqqında da məlumat verilmişdir. Oxucular kitabda ümummillilər Heydər Əliyevin, həmçinin Əbülfəz Elçibəy, Azərbaycan Xalq Cumhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov, Xalq qəhrəmanı Qaçaq Nəbi, Xalq şairi Məmməd Araz və Xalq yazıçısı Əli Vəliyevin nəsil şəcəresi ilə ətraflı tanış ola bilərlər. Əslən Zəngəzur mahalından olan digər şəxslərin də öz nəsil ağaclarını bərpa etmələri üçün haqqında söhbət açğıımız kitab mötəber mənbə sayılır.

Etibarlı tarixi mənbələr əsasında yazılmış kitabın səciyyəvi cəhətlərindən biri də min illərlə bölgədə yaşamış türk tayfaları barədə ensiklopedik məlumatın verilməsidir. Müəllif əhalinin yekcins olduğunu xüsusi vurğulasa da, bir sıra türk tayfalarının öz mövcudluqlarını qoruyub saxladıqlarını da qeyd etmişdir. Tədqiqatçı həmin dövrə bölgədə öz mövcudluqlarını qorub saxlayan bir neçə türk tayfasının adlarını da sıralamışdır:

1.Sofolian tayfası 19 qışlaqdə yaşayırırdı, onlardan 4-ü Cəbrayıl qəzasında, 5-i Sisyan mahalında, qalanları isə Qafan mahalının müxtəlif yerlərində məskunlaşmışdır.

2.Dərzili tayfası Qafan mahalının müxtəlif yerlərində yerləşən 11 qışlaqdır,

3.Sarallı tayfası Qafan mahalındaki 13 qışlaqdır,

4.Puşanlı tayfası Qafan və Meğri mahalladı 7 qışlaqdır,

5.Gigili tayfası Qafan mahalının Gigi dərəsində yerləşən 4 qışlaqdır,

6.Xocamusaxlı tayfası Sisyan mahalının 1, Qafan mahalının 2 qışlağında,

7.Baharlı tayfası Basut (Bəsit) çayın yaxınlığında yerləşən 3 qışlaqdır.

Adları qeyd edilən türk tayfaları ayrı-ayrı kəndlərdə yaşasalar da, ümumi siyahıyalınmadı icma şəklində qeyd olunmuşlar.

Tarix sözü bir məfhüm kimi daha çox keçmişlə assosiasiya olunur, özündə keçmiş ehtiva edir. Ancaq tarix kitabları gələcək nəsil üçün yazılrı. Onu da unutmayaq ki, tarix yazı ilə (qrafika), kitabla yaşayır. Bu kontekstdən çıxış etsek, əminliklə deyə bilərik ki, fəlsəfə doktoru Nazir Əhmədinin "Zəngəzur qəzasının kameral təsviri" kitabı gələcək nəsillər üçün yazılıb. Göycə, Dərələyəz, İrəvan mahalı kimi, Zəngəzurun da qədim Azərbaycan torpağı olduğunu unutmamalıyıq. Bu gün həmin torpaqlar gedə bilmək də, zamanın axarında, tarixi şəraitin dəyişəcəyində ədalətin bərpa olunağına inanmaliyiq. Görkəmlı şairimiz demişkən, "axı dünya fırlanır"...

Xeybər GÖYYALLI